

Cəlil Məmmədquluzadə - 150 Sizi deyil gəlmışam...



O gün zamanı ölçmüdü, vaxt mahiyətini itirmişdi və yalnız bu böyük qarşılaşmamı qızıl hərflərlə tarixə həkk edirdi...

Gözlerini açan gündən dünyani qaranlıq görən, aydınlıq uğrunda mübarizə aparan və illərdir mənəvi achiq-la savaşaraq bütün çətinliklərə sinə gərən iki şəxsin birləşərək zülmətə ziya saçma günü id...

Mənənə cılılana-cılılana, təkmilləşə-təkmilləşə üzün və çətin bir yol qöt etmişdilər bu günə qədər...

Və bu dünyada heç nə təsadüfi olmur...

Tale özü onları əvvəlcədən bu gün üçün hazırlamışdı...

Həmin məqam yetişəndə, bir payız günü axşamçağı yolları kəsişmişdi...

Azərbaycanda tənqidçi realist nəşrin dahi yaradıcısı, dramaturgiya tariximizdə tragikomediya mərhələsinin banisi, satirik publisistik məktəbin əsasını qoymuş Mirzə Cəlil və zadəgan ziyalı zümrəsinin ən məşhur qadın təmsilçisi, xeyriyyəçi, maarifçi Həmidə xanım Cavanşir...

Röya

1905-ci il oktyabrın 13-ü idi...

Həmin gün Qarabağ zadəgan ziyalı zümrəsinin nümayəndəsi Həmidə Cavanşir və böyük ədib Cəlil Məmmədquluzadə Tiflisde Sofya Şahtaxtinskayanın mənzilində qarşılaşırlar və bu görüş hər ikisinin ömründə yeni bir dövrün başlangıcı olur...

Bir-birlərini keşf edirlər... Məlik olduqları dünyagörüşü, ziyalılıq, həyata baxış təzələri onlarda həyranlıq hissi yaradır...

Həmin gün Həmidə xanım atası Əhməd bəy Cavanşirin əlyazmasının Mirzə Cəlili təqdim edir və çap olunmasını isteyir.

Söhbətləri uzanır, inqilabdan, erməni-müsəlman toqquşmasından, xalqın geri qalmasından, müsəlman qadınların acınacaqlı taleyindən danişırlar...

Həttə o zaman Mirzə Cəlil Həmidə xanım müsəlman qadınların xeyriyyə cəmiyyətini açmaq barədə dəyərli bir teklif de verir. Bu fikir Həmidə xanımın çox xoşuna gəlir və dərhal bu ideyanı həyata keçirmək uğrunda fəaliyyətə başlayır.

Həmidə xanım xatirələrində Mirzə Cəlille qarşılaşılığı həmin günlə bağlı "Kicik" bir detal vurğular: "Mirzə Cəlil az danişirdi. Ancaq arada uzun-uzadı suullar vedirdi..."

Ötrafda bu qədər cahilliyyin hökm sürdüyü, qadınların hüquqsuz, çadralar, buxovlar, qadağalar içərisində yaşadığı bir mühitdə, bu cü ziyalı, dünyagörüşü bir qadının indi onun karşısındakı birdən-birə zürhətəsi Mirzə Cəlili yaxşı mənəda mat qoymuşdu...

Ve təbib ki, o bu cür bir qadına bigane qala bilməzdi və qalın da...

Qəm yükü

Qadınlar tarixin bütün dövrlərində şairlərin ilham qaynağı, vəfə üvəni olub...

Onları ala gözlü, qarğı saçlı, qəlemlə qasılı, peri yerişli kimi təsvir ediblər...

Zadəgan nəslin kübar xanımı Həmidə xanım Cavanşir de bütün bu zahiri gözəlliklərə malik idi, amma həm də onda milli xanım-xatınlı adası, Ərəbzəngi cəngavərliyi, Sara xatun diplomatikliyi bir bütünlük yaratmışdı...

Bu milli-mənəvi xüsusiyyətlər isə onun genetik kodu, əsilsizə ruhunun ayrılmaz hissəsi idi. Hələ yeniyetmə ikən rus dilini səlis şəkildə qavrayıb-öyrənmiş,


kənd qızları üçün o qədər de seyyiyevi olmayan milli və dünyəvi mədəni-maarif düşüncələrinə yiyələnmişdi.

Atası Əhməd bəy Cavanşir lap kiçik yaşlarından Həmidə xanımı erkek tənetli olmayıq aşılamışdı: "Mənim qızım elə olmalıdır ki, biz kişilər ölüb getsək, bizi şərəfə evez edə bilsin".

Zamanın axarında Əhməd bəyin uzaqqorənliliklə dediyi bu sözələr həqiqətən çevrilir...

Ard-arda anasını, qardaşlarını, həyat yoldaşını, atasını itirir. O isə bu çətin sınaqlara dözməli, itirdi-

deyir ki, mən, demək olar ki, hər gün Məmmədquluz bəy Kəngərligilə gedib, uzun müddət kabinetdə oturub səhəbə edərdim: "Bir dəfə onun kabinetində tek oturduğum vaxt gözlenilmədən qapı açıldı, içəri gözel bir qadın daxil oldu. Heyrətə geldim. Adətən, müsəlman qadınlar başqa kişi gördükde qorxub özərləri itirirler. Amma o ne qorxdu, ne de özünü itirdi, bir neçə saniyə sakit dayanaraq mənənə baxdı. O, mənənə füsnəkar bər məlek kimi göründü, lətif surəti xəyalımda əbədi olaraq qaldı".



Onları hisləri, düşüncələri, yaşam idealları birləşdirirdi...

Burada bir neçə vacib məqama toxunmaq yerinə düşər. Bəzən Mirzə Cəlille Həmidə xanımın evliliyinin məntiqi, mənfaət üçün olduğu iddia edilir. Təhrif edərək, hətta gerçekliyə eks etdirməyən

yar vermeye məcbur edə bilməzdə və o, öz gələcəyini Mirzə Cəlille birləşdə görürdü...

Onları sadəcə hisləri, düşüncələri, yaşam idealları birləşdirirdi...

Qarabağın dəmir ledisi

Evləndikdən sonra "Molla Nəsreddin" jurnalında "şaxsey-vaxsey" adətini təqid edən bir karikatura buraxılır. Bu karikatura müsəlmanlara, xüsusişlərə, Qarabağın Hindarx kəndinin camaatına bərk toxunur. Hindarlılar məscididən və icib Mirzə Cəlili öldürməyi qərara alırlar. Adətən, Mirzə Cəlil həmişə Yevlaxa Hindarxdan və quldur-qacaq yuvası olan Sultanbəd meşəsindən keçib gedərmiş. Ədib Yevlaxa gedərən onu Həmidə xanım Cavanşir silahlı adamlı yola salıb geri qayıtmışdır.

Meqamıdır xatırladıq ki, Həmidə xanımın göstərdiyi bu cür igidişliklərin sayı-hesabı olmayıb...

1918-ci ilin yayında ermənilər Ağdamdan Şuşaya gedən yolu bağlayırlar. Bunu bələn Həmidə xanım Kəhrizli və Əftəlidən getiridi 200 atlı ile birləşdə Ağdamda

həyata keçirir. Mirzə Cəlil onun bu fəaliyyətini təqdir edir və işin həyata keçməsinə yaxından kömək edir. Hətta ilk vaxtlar Mirzə Cəlil özü həmin məktəbdə dərs keçir, Həmidə xanımın qızı Mina-nı da dərs deməyə hazırlanırdı.

"Faytonçu, tələs..."

"Molla Nəsreddin"ın nəşri ilə bağlı yaranan problemlər, dəfələr-le həyatına qarşı edilən sui-qəsdlər, xəstəlik, acliq, pulsuzluq, təsərrüfat işlərinin yaxşı getməməsi Mirzə Cəlili çox sıxırı...

Ədib bütün bu bələlərin, problemlərin içərisində yalnız ailəsin-de rahatlıq tapa, nisbətən dincələ bilirdi. Deyirdi ki, hər dəfə evə qayıdarken uzaqdan Kəhrizli kəndi görünəndə, sıralanmış qovaqların arasında bizim malikanə seçilməyə başlayanda qəlbim xoş həyəcan bürüyür... Səbirşizliklə faytonunu tələsdirirəm... Öz ailəmə, doğmalarına tez çatmaq istəyirəm... Bir an da yurbanmadan mənənə öziz və xoş olan cəvərəmə olmaq istəyirəm...

Mirzə Cəlil Şərq müsicsinisi və ifaçıları çox sevirdi. Bəstəkar Üzeyir Hacıbəyli ilə, Gülablı kəndindən Aşıq Nəcəfqulu və Aşıq Abbasqulu ilə dostluq edirdi.

Yeri düşəndə milli musiqi sədaları altında rəqs de sədaları.

Tütək ve kamança çalmağı da xoşlayırdı. Mirzə Cəlilin bu istəyi-ni bilən Həmidə xanım ona başdan-başa sədəfle bəzənmiş bir kamança hədiyyə etmiş, üstəlik, onu öyrətməsi üçün yaxşı bir müellim də tutmuşdu.

Ve illər keçəcəkdi, Mirzə Cəlile aldığı bu kamança ədibin öz ifasında son dəfə ayrıraq nalesi çəkəcəkdi...

Yaşam olduğu kimi...

Mirzə Cəlil Həmidə xanımla birləşdə səfali yerlərə, dağların qoyunu getməyi, atla gəzməyi xoşlayırdı...

Təbiət qoynunda olmaq, sakitlik ədibin yaradıcılıq işlərinə də müsbət təsir edirdi... O, tek işləməyi xoşlayar, hətta en xırda səs belə fikrini daşıdır, işini yarımcı qoya bilmir. Adətən, gecə saat 4-ə kimi işləyər, səhərlər yuxudan gec qalxarmış. Gecələr pis yatan-da səhərlər əsəbi, yaxşı yatıqdən işləyər.

Bütün cəbhələrdə döyüş...

Cox çətin dövr iddi. Qarabağda acliq, xəstəlik tüyən edirdi. Əkin sahələrini çeyirtkə məhv etmişdi. Mirzə Cəlille Həmidə xanım çətinliklərin öhdəsindən gəlməyə çalışır, sözün əsl mənasında gələn cəbhələrdə döyüşür, çiyin-çiyin verib acliq çəken insanlara yardım edir, yayan xəstəliklərin qarşısını almaq üçün öz vəsaitlərinə qəbul edir.

Həmidə xanım isə nə savad-sız, cahil bir qız, nə də atacağı addımları, verdiyi qərarın məsuliyətini derk edə bilməyəcək səviyədə biri iddi.

Mirzə Cəlille tanış olanda ar-tıq o, neçə il iddi ki, ilid və ola biləmdəki, bu illər ərzində öz zümrəsinə mənsub, varlı-karlı hansısa bəyden, yaxud ziyalılar-dan birindən evlənmə təklifi al-mamış olur.

Amma həmisi kimi, onların əsas savaşı maddi yox, mənəvi acliqla iddi. Həmidə xanım Kəhrizli ilə oğurlarla qızlarının birgə təhsil alıdıq məktəb açmaq kimi çox-dankı arzusunu da Cəlille bərabər

Ölümsüz esq

Milli məfkurəmizin qosa sərkərdəsi - Cəlil və Həmidə Məmmədquluzadələr

yı əzizlərini şərəfle evez etməli iddi. Üstəlik, iki övladına da həm atı, həm də ana olmalıdır...

Elə Mirzə Cəlille de ömrünün bu kədərləri, firtinalı, təlatümlü günlərində tanış olur...

Əhməd bəy son nefesində Həmidə xanımı daha bir vesiyət edir. Son arzularından biri uşaqların mexsus menzum həkayə və tərcümələrdən ibarət toplusunu nəşr olunması iddi...

Və elə bu vesiyət Azərbaycan tarixində öz adalarını qızıl herflərlə yazdırılmış iki böyük şəxsiyyətin qarşılımasına vəsihə olur...

Ö gün Həmidə xanımın yaddaşına bele hekk olunmuşdu: "Mirzə Cəlil ariq, bəstədən bir az hündür boylu idi. Səliqələ ilə geyinmişdi.

Mirzə Cəlil Həmidə xanıma Sofya Şahtaxtinskaya vasitəsilə evlənmək təklifi göndərirdi.

İlk dəfə Həmidə xanım sivil bir şəkildə "yox" cavabı verir. Deyir ki, yüksək deyərənə görə minnədar, ancaq ona əre gəde bilməz, cünki onların yolları müxtəlifdir: "Mən atamın vəsiyyətindən əməl etməli, onun kənddəki mədəni quruculuq işlərini davam etdirməliyim".

Amma bu "yox" Mirzə Cəlili fikrindən döndürmər...

Əsrləndə Həmidə xanım özü de Mirzə Cəlil kimi bir şəxsiyyətə la-qeyd deyildi və onun imza atdı

Bəs böyük ədib həmin felyet-təndə nə yazımışdı ki, Həmidə xanının üreyini fəth edə bilmədi: "Hər milletin içinde pis övrətlər var, həmçinin müsəlman içinde. Amma müsəlman övrətlərindən çıxlardı da var ki, terbiyə tapıb, üzüncəq gəzir; Allah eləsin ki, mənim bacım və övrətlər həmin övrətlər kimi həyali və vəfali, saf və sələmet olsunlar".

Həmidə xanım həyində et-mək istədiyi bu dəyişikliklə bağlı həkimi Kərim bəy Mehmandarovla da məsləhətləşir. Deyir ki, keçmiş həyət yoldaşı İbrahim Davat-darov vəfat etdikdən sonra qətiyyən əre getmek barədə düşün-mürmürüş. Həkimi ise cavabında ona deyir: "Siz gec, ya tez kimise sevməli və əre getməlisiniz..."

Sonda məntiqin yaradığı bütün bu terəddüdlər qelbin isteklərindən tamamilə yox olur və Həmidə xanım Mirzə Cəlilin ona "yoldaş və arxa" olmaq fikirləri ilə razılış evlənmə təklifini qəbul edir.

Bələcə birəber 25 illik, sevinclə, kədərlə, enliyi-yoxlu bir zaman diliminin astanasına qədəm qoyular...

Heyatları bir-birlərinin dava-mi, tamamlayıcıları olur... Hər iki qızının qızılışları laqeyd deyildi və onun imza atdı

gəlir. Hadisəni eşidən bütün kişilər mərkəzi meydana yiğisərlər. Həmidə xanım başından yaxılığını açıp camaata müraciət edir: "Bu gecə Ağdam-Şuşa yolu açılmalıdır. Mən də sizinle birləşdə döyüşə gedirəm".

Həmidə xanımın atının üzən-gisine yüzlərlə el uzanır... Cox tə-vəqqəden sonra Həmidə xanımı yola getirirlə